

61(05)

А 9

# АЗЕРБАЙДЖАНСКИЙ МЕДИЦИНСКИЙ ЖУРНАЛ

№ 4 (64)

ОТВЕТСТВЕННЫЙ РЕДАКТОР  
АЛИЕВ М. И.

ЗАМ. ОТВ. РЕДАКТОРА ПРОФ. П. П. ПОПОВ

ЗАМ. ОТВ. РЕДАКТОРА ПРОФ. Г. К. АЛИЕВ

ЧЛЕНЫ РЕДАКЦИОННОЙ КОЛЛЕГИИ:

проф. М. ТОПЧИБАШЕВ,

проф АФОНСКИЙ Н. П.,

проф. ГАДЖИ-КАСУМОВ М.

ОТВ. СЕКРЕТАРЬ М. ГИЛЬДЕЕВ



БАКУ—1998

## ЕЗІЗ ӘЛІЛЕВ

### Allergik nalların desensibilizasiya problemi haqqında

Bizim allergija probleması haqqındaki məlumatımız genişləndikcə desensibilizasiya masalarları, ja'nı orqanızının yüksək hissijatlılığını aradan qaldırılmış, biz qlinistlər üçün cox əhəmiyyətlidir və bir cox allergik xəstəliklərdə desensibilizasiya baş vermiş, saqlanıb asılıtı təşkil edir. Masalanın bu çyr qojuşması, reaktiv qabililiyin bu və ja başqa artması ja da azalmaşına, daimı maqrorqanızının patoloji halı kimi baxınaq demək deñil. Orqanızının reaktiv xassalarının fiziolozi dəjisişməsi dərəcəsi, allergik və hiperergik halların myajjan dərəcələrinin shata edir ki, bu da maqrorqanızının ətraf myihis uşqunlaşmasıyla nizamlı endogen gorynyş kimi olur. Hiperergik hallar, myxtalif maddə və təsirlərlə bu və ja başqa dərəcədə desensibilizasiyaya nə'ruz qalırlar (Tatalajev). Burada spesifik antigenin Bezredqo yuslu fləx xırda-xırda vurulmasıyla desensibilizasiyalı effeqti ilə barabar (spesifik desensibilizasiya), cox vaqt spesifik olmayan antigen təsiri ilə də jaxşı natiça əldə etmək olur (spesifik olmayan desensibilizasiya).

Prof. Bezredqo, əksanafilaqtik vaqsinasiya yəzərindəki myajinalarindən bəslə bir natiça cəxərməsdir ki, qəzdəvilməs serumun atoqistik dozalarla, ja'nı cox xırda dozalarla vasitəsilə vaqsinasiya effeqti, ja da əksanafilaqtisi əldə etmək myymkynidir. Avtor egsperiment natiçasında təjini etməsindən ki, əksanafilaqtikləşmiş danış donuzunun qarşılıq boşluğununa avvala  $0,02 - 0,01 \text{ sm}^2$  ja'nı olym dozashından 200 ja da 500 az olan serum (qbzürləməmiş) vurulursa, bu donuz hamıni serumun sybhasız olymçıl olan dozasına ( $1/\text{sm}^2$ ) əzad bir halda davam edə bilir. Bu çyr zaif dozalar vasitəsilə immunizasiya cox syr'ətlə bas verir. Bunu bir saat, hətta bir neçə dəqiqədən sonra əldə etmək myymkyn olar. Əjər matəm at serumuna qarşılıq anafilaqtikləşmiş, dəniz donuzuna  $1/\text{sm}^2$ , ja'nı olym dozashından 50 dəfə az olan doza vurulursa, həjavə bunu cox asanlıqla kecirir və dərhal əksanafilaqtikləşməja başlayır. Indi əjər 3-4 saatdan sonra qana ja da bejin qışasına, sybhasız olymçıl olan bir ja da iki doza vurulursa, həjavə saq qalır.

Bu surətlə vaqsina rölu ojajən serumun xırda dozası, bir ja da on coxu iki olym dozadan qorur. Aqır infeqsjalarda, serumun gyc-ly dozalarını vurmaq lazımlı, galdıkda, serum vurulan subjektin kecmis-də sensibilizasiyalımlı olduğunu myymkynidir. Vaqtqa qanaat etmək üçün intravenoz injeqsjalarla myraqiat edirlər. Səq olmaması, üçün, dejildi ki, serumun bir injeqsiyası ayəzində iki, yə həttə dərd injeqsiya edilər. Bir-birindən yə və dərd dəqiqə fasılılı olan hər bir jeni injeqsiyadan

sənəra serumun dezasıb artırtıb. Hər bir jeni injeqsiya subjeqtin rezistisliliyi oqadər gycəndir ki, cox qbsa myddət on sabit əksanafilaqtisiya torətmək myymkyn olur. Bu surətlə qbsa myddət icarısında lyz-lərçə, minlərçə olymly dozaya qarşılıq vaqsinasiya torətmək olar. Xırda dozalarla vaqsinasiya yuslu myalyicə serumular hazırlannmasında da tətbiq olunur. Bu yuslu tətbiq etməkə intravenoz injeqsjalar vasitəsilə həjavənlardan əksinqrob və əksendotoqsik serumular almaq olar. Vaqsinasiya haqqında dəntəşkən bunu da qejid etməlidir ki, on syr'ətlə və dzygyn yusl-interavəyon vaqsinasiyadır. Bi haldə əksanafilaqtik immunitet 10-15 dəqiqədən sonra baş verir, halbuçı dərialtı vaqsinasiya yuslu 5 saatdan sonra əksanafilaqtisiya toradır. Lakin əksanafilaqtik hal basqa yusullarla da torətdil: onurqa boşluğunundan, aqzadın, dız baqış-saqqadın və qarşıq boşluğunundan da vaqsinasiya etmək olar. Aqzadın vaqsinasiya etmək az zararlıdır, lakin az jararlıdır, cunki cox vaqt 1-2 gün tölb edir. Intravenoz vaqsinasiyada, əvvəlcə 1:10 nishbəti duruladırlımlı serumun 1  $\text{sm}^2$  vurulur, 3-5 dəqiqə sonra hamıni serumun 3  $\text{sm}^2$  vurulur, 2 dəqiqə sonra reaqsiya olmadıqda 10  $\text{sm}^2$  vurulur və nəhəjet 2 dəqiqədən sonra axylıçı 25  $\text{sm}^2$  vurulur və bu vaqtan başlajaraq anafilaqtik hallara qarşılıq vaqsinasiya əmələ galmınası hesab etmək olar və bu vaqtan başlajaraq orqanızının hər hansı bir jerində zərərsiz olaraq duruladırlımlı serumun 20-40  $\text{sm}^2$  vurulur olar.

Anafilaqtik vaqsinasiyanın mexanizmı necədir? Bu suala Bezredqo belə cavab verir: «Anafilaqtik vaqsinasiya etiməl ki, tetanik bejinin əks-tetanik serum ilə i n v i t r o dezinteqsiasijs kimi oları bər halı-dır. Deməli vaqsinasiya desensibilizasiyadən ja'nı birinci hala golinok-dən ibarət olur. Bu surətlə əksanafilaqtik immunitet, normal danız do-nuzuna əməsb oları töbii immunitetdir». Əksinqrob və əksendotoqsik immunitetlərə nisbatan—əksanafilaqtik immunitet dərhal, vahid injeqsiyadan sonra əmələ gelir. Bu immunitet əksmaddələrə əmələ galması ilə dayanıb etmir. Bu surətlə əmələ gelən əksanafilaqtik immunitet nerv mərkəzlərinə—bejin və onurqa bejininə kecir. Bu immunitetlərin hər ikisinin yunumi xassası—daim ajdnə gəryən spesifikasiq. Sensibilizasiya proseslərindən antigenin hansı dozastan optimal hesab etmək sualı-na prof. Bezredqo belə cavab verir: «əksanafilaqtik immunitetin əmələ galmasını jaqin etmək üçün antigenin dozastan catməldər ki, buna da avtor «bəhrəngarsıbsız» dozaz adlandırma. Bu doza insanda sıfırıq-çəzərmasıylə və rahatsızlıq toradır. Bu momentdən sonra desensibilizasiyanın baş vermasına inanmaq olar və zərərsiz olaraq antigenin istənilən miqdardan vurmaq olar.

Hər dəfə spesifik sensibilizasiya masalarını təjini etdikdə, sensibili-zasiya torədən allergenin əslini və təbiətinə təjini etməlidir. Allergen cox vaqt anamnezdən etiməl olunur. Bəzən hissijatlıq iyksəklili bir neçə allergenin qarşılıq təpələr. Ehtimalın dzygyn olmasının jaqin etmək üçün allərdər metodlarıdır—dəri reaqsiyasiyən tətbiq etmək olar. Orqanızın aller-gik hələ və allergik həzərliyə yəsən, dəri an myymyim diaqnostik reaq-tiv orqandır. Strom von Lee wen dəri reaqsiyasiyına, Vas-serman reaqsiyasi, qadər əhamiyyət verir. Dəri reaqsiyasi vasitəsilə, bu allergenin bu və ja başqa allergena qarşılıq iyksəjatlıqların təjini etmək olar. Bu reaqsiyalar əldə etmək üçün, cijinin yə tərəfində dərinin yə qatlılarında bir neçə cirtmə etmək lazımdır və bunların hər birinən pipetqə ilə allergen eqstrakt vurulmalıdır. Bu cərəmələrin janıbdə 0,5% tenol qarşıyəsib fiziologik məhlül ilə qontrol cərəmələr edirlər. Mysbat

hallarda 10—15 dəqiqədən sonra, allergik orqanizmin allergen ilə qarşılıqlı tə'siri nəticəsi olaraq, kənətər qırtıqda ya da böyük boylu qabarğı əmələ gəlir. Bəzən qabarğı oval-disli xarakter olur (Sqrpp). Cox vəqt allergen təriyiməsə cox cətin olur, bu halda spesifik desensibilizasiyalı terapiya kecirilməsi, aradan qaldırıla bilməyəcək mane'lərlə rast gəlir, bu zaman spesifik olmayan desensibilizasiya ilə əlaqədar inasalər birinci jer tutur.

Bir cox kimyəvi və fiziki faktorların desensibilizasiyalı rolu göstərən mütlumut adəbiyyatda az deyil, məsələn güləş işçisi, rəsəq, qarbon turşusu, sulfhidrat, rentgen syaları, ultrabənəfis syalar (Simango və Bremener), D-avitaminoz spesifik olmayan alimentar desensibilizasiya (Talalajev, Pevzner, Levin, Burin, Zaxarova, Pemberton v. b.), açılıq, asidoz, anemizasiya, xlorlu qalsium v. s.

Şimanqonun fikrinə görə desensibilizasiya prosesində əsas fakt hündür ibarətdir: istər xariçdən kecirilən, istərsə hər hansı bir reaktiv proseslər nəticəsində orqanizmdə əmələ gələn jumurtaaqı təbiətli maddələr gozəl bir surətdə sensibilizasiya torətməlidirlər, cynki allergik prosesləri torədən başlıca agent proteinlərdür və demək olar ki, jumurtaaqı xarakterli olmayan həmişə maddələr orqanizmin jumurtaaqı maddələri ilə birləşdikdə allergen olurlar. Orqanizmdə myxtəlif jumurtaaqı təhlili torədən və jumurtaaqı maddələrin dəridən daxil olmasının artıran fiziki agentlərin oləmniyyətini juxarılda soğladıjınız çəhət jaxşır ajdunlaşdırır. Şimanqonun rə'jinə görə, ançaq işçiq myalıcı agentlərin gycə dozasi və buntarları adətən bir necə dəfə tətbiq edilmələri, desensibilizasiyalı tə'sir edir.

Hərcənd ki allergik hallarda desensibilizasiya həkimin son məqsədir, lakin bunu da umutmamalıdır ki, xəstəlik formalar da yardım və bu halda desensibilizasiya cox da arzu edilə bilməz, cynki bu cox vəqt xəstəliyin jaxşır dəvamı etməsi ilə əlaqədar olur. Deməli allergik xəstəliklərə mybariza həmişə desensibilizasiya vasitəsilə jaxşır deyil.

Allergik proseslərin desensibilizasiyası, haqqında danışırkən, bunu da umutmamalıdır ki, həmişə hallarda jaxşır nəticə olda etmək ucun, ejini zamanında yunumi möhkəmləşdirici myalıcı, daxili seqresiya pozqunluğunu myalicası, maddə dəyişilməsi pozqunluğunu myalicası v. s. həmcinin keçirilməndir.